

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 152

Bakı şəhəri, 24 sentyabr 2009-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi barədə" 2009-cu il 9 iyun tarixli 88 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2004-cü il 6 mart tarixli 25 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə

"Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. "Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli 88 nömrəli qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. adından və 1-ci bəndindən "Viza tələb olunmayan qaydada" sözləri çıxarılsın;

1.2. həmin qərarla təsdiq edilmiş "Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları" üzrə:

1.2.1. adından və 1-ci bəndindən "Viza tələb olunmayan qaydada" sözləri çıxarılsın;

1.2.2. 2-ci bənddə "Viza tələb olunmayan qaydada" sözləri "Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən ölkədə qalma müddətindən, viza tələb olunmayan qaydada" sözləri ilə, "(bundan sonra-əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) ölkədə müvəqqəti olma müddəti" sözləri "ölkədə müvəqqəti olma müddəti isə" sözləri ilə əvəz edilsin;

1.2.3. 5-ci bəndə aşağıdakı məzmununda ikinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs şəxsi pasportunu (digər sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.";

1.2.4. 7-ci bənd üzrə:

1.2.4.1. birinci hissəyə aşağıdakı məzmununda "ə)" yarım bəndi əlavə edilsin:

"ə) dövlət rüsumunun ödənilməsi barədə qəbz .";

1.2.4.2. aşağıdakı məzmununda ikinci hissə əlavə edilsin:

"Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onların uzadılacaq müddətlə birlikdə ölkədə müvəqqəti olma müddəti 30 gündən artıq olarsa, onlar eyni zamanda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyatla alınır. Bu məqsədlə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə" ilə müəyyən edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər. Şəxsin yaşayış yeri üzrə qeydiyyatla alınması haqqında məlumat ona verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarada öz əksini tapır.";

1.2.5. 11-ci və 15-ci bəndlər çıxarılsın;

1.2.6. 12-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciətləri müsbət həll edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar təqdim edir.";

1.2.7. 13-cü bənddə "6 (altı) aydan" sözləri "3 (üç) aydan" sözləri ilə əvəz edilsin;

1.2.8. 14-cü bənddə "Azərbaycan Respublikasına gələn" sözləri "Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn" sözləri ilə əvəz edilsin;

1.2.9. aşağıdakı məzmununda 15-ci, 16-cı və 17-ci bəndlər əlavə edilsin:

"15. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yeni viza rəsmiləşdirilməklə həyata keçirilir.

16. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması məsələsini həll edərkən hər bir konkret halda onların Azərbaycan Respublikasında qalmasının səbəblərini araşdırır, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün hər hansı əsas müəyyən edildikdə, bu müddətin uzadılmasından imtina edir və müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verirlər.

17. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumat Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən vahid miqrasiya məlumat sistemi vasitəsilə aparılır.";

1.2.10. Qaydalara əlavə edilmiş ərizə-anket formasının adından və mətnindən "Viza tələb olunmayan qaydada" sözləri, habelə mətnindən "under a non-visa regime" sözləri çıxarılsın.

2. "Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 mart tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 192; 2008-ci il, № 1, maddə 37, № 5, maddə 433, № 7, maddə 672) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə